

Yəhuda

«Rosul Yəhuda yazojan məktup»

¹ Əysa Məsihning kuli, Yakupning inisi mənki Yəhudadin qakiriloqanlaroqa, yəni Huda'Atimiz tərpidin sөyülgən, Əysa Məsih tərpidin qoşdilip kəlgənlərgə salam. □ ² Silərgə rəhimdillik, amanlik-hatirjəmlik wə mehirmuhəbbət həssiləp ata kəlinəyay!

Sahta təlim bərgüqilərdin həzi bolunlar!

³ I sөyümlüklirim, mən əsli silərgə ortaq bəhrimən boluwatқан nijatimiz toqrisida hət yezixқа zor ixtiyakim bolsimu, lekin hazır buning orniqa silərnı mukəddəs bəndilərgə bir yolila amanət kəlinəyay etikadni qolunglardin bərməslikkə jiddiy kürəx kəlixқа jekiləp uxbu

□ **1:1** «Əysa Məsihning kuli, Yakupning inisi mənki Yəhudadin qakiriloqanlaroqa ... salam» — «qakiriloqanlar» bolsa Huda tərpidin qakiriloqan. «**Əysa Məsih tərpidin qoşdilip kəlgənlərgə salam**» — yaki «(Huda tərpidin) Əysa Məsih üçün qoşdilip kəlgənlərgə salam» — tekist xu məninimu öz iqiğə alidu.

hətni yazmisam bolmidi.□ 4 Qünki məlum kixilər — ihlassiz adəmlər, heli burunla munu soraxqa tartilixka pütülgənlər aranglaroşa suqunup kiriwaloşan. Ular Hudaning mehır-xəpkitini buzukluk kilixning bahanisioşa aylanduruwaloşan, birdinbir Igimiz wə Rəbbimiz Əysa Məsihdin tanoşan adəmlərdir.

□ ■

5 Xuning üqün mən silərgə xuni esinglaroşa kaytidin selixni halaymənki (gərqə silər burun həmmə ixlardin həwərləndürülgən bolsanglarmu), burun Rəb *Əzi üqün* bir həlkni Misirdin kutkuzoşan bolsimu, ularning iqidiki

□ 1:3 «...lekin hazır buning ornioşa siləрни muqəddəs bəndilərgə bir yolila amanət kilinoşan etikadni qolunglardin bərməslikkə jiddiy kürəx kilixka jekiləp uxbu hətni yazmisam bolmidi» — «muqəddəs bəndilərgə bir yolila amanət kilinoşan etikad» degən ibarə muxu yərdə bizgə Injil arkilik Huda, Məsih, Muqəddəs Roh, nijat, Hudaning səz-kalami (Təwrat, Zəbur, Injil), bu dunya, u dunya, insaniyət, pərixtilər wə jin-xəytan qatarliklar toşruluk nazil kilip tapxuruloşan, xundakla ixinixkə zərür boləşan wəhiy-həqikətləрни kərsitidu.

□ 1:4 «Qünki məlum kixilər — ihlassiz adəmlər, heli burunla muxu soraxqa tartilixka pütülgənlər aranglaroşa suqunup kiriwaləşan» — «heli burunla ... soraxqa tartilixka pütülgən»: — bəlkim muqəddəs yazmilarda pütülgən bolsa kerək. «Munu sorax» — Yəhuda təwəndə 5-15-ayətlərdə bayan kilidioşan jaza-soraxlar bolsa kerək. «ular Hudaning mehır-xəpkitini buzukluk kilixning bahanisioşa aylanduruwaləşan, birdinbir Igimiz wə Rəbbimiz Əysa Məsihdin tanoşan adəmlərdir» — «Hudaning mehır-xəpkitini buzukluk kilixning bahanisioşa aylanduruwaləşan...»: — demək, «buzukqilik kiliwərsəkmu Hudaning mehır-xəpkiti bilən kəqürülimiz» degəndək. ■ 1:4 1Pet. 2:8; 2Pet. 2:1, 3.

Əzigə ixənmiğənlərnı keyin həlak kıldı. □ ■ **6** *Wə silər xunımu bilisilərki*, əslidiki ornıda turmay, öz makanını taxlap kətkən pərixtilərnı Rəb uluq *qiyamət* künınıq sorıqıoıqə mənggü kixənləp mudhix kərangöulukta solap saklımaqta. ■ **7** Sodom wə Gomorra wə ularnıq ətrapıdiki xəhərlərdikilərmu xu ohxax yolda, yəni xu *pərixtilərgə* ohxax uqıoqa qıkkən buzukqılıkka wə oqəyriy xəhwətlərgə berilip kətkən, *keyinki dəwrlər* ularnıq aqıwıtidin ibrət alsun üqün mənggülik ot jazasioqa ərək qilinip köydürülgən. □ ■

8 Ləkin muxu «qux kərgüqilər» xu ohxax yol

□ **1:5** «burun Rəb Əzi üqün bir həlkni Misirdin kütquzoqan bolsımu, ularnıq ıqıdiki Əzigə ixənmiğənlərnı keyin həlak kıldı» — «keyin» grek tilıda «ıkkınqı kətim» deyilıdu. «Rəb Əzi üqün bir həlkni Misirdin kütquzoqan bolsımu» bəzi kona kəqürmilərdə «Əysa Öz həlkini Misirdin kütquzoqan bolsımu» deyilıdu. ■ **1:5** Qəl. 14:29; 26:64, 65; Zəb. 106:24-27; 1Kor. 10:5; İbr. 3:17.

■ **1:6** Yar.6:1-4; 2Pet. 2:4. □ **1:7** «Sodom wə Gomorra wə ularnıq ətrapıdiki xəhərlərdikilərmu xu ohxax yolda, yəni xu pərixtilərgə ohxax uqıoqa qıkkən buzukqılıkka wə oqəyriy xəhwətlərgə berilip kətkən, keyinki dəwrlər ularnıq aqıwıtidin ibrət alsun üqün mənggülik ot jazasioqa ərək qilinip köydürülgən» — «oqəyriy xəhwətlər» degən ibarə grek tilıda «oqəyriy ətlər» bilən ipadilinıdu. Hudaqa boysunmioqan pərixtilər «oqəyriy ətlər»gə (demək, kiz-ayallaroqa) ıq pəx tartqanıdi; Sodom wə Gomorradikilər «oqəyriy ətlər»gə ıq pəx tartqan (bu kətim ərlər kiz-ayallaroqa əməs, bəlki ərlər baxqa ərlər bilən «oqəyriy» jinsiy munasiwət ətüzməkqi). «Sodom wə Gomorra xəhərliri»ning aqıwıti toqrisida «Yar.» 18-19-babni kərüng. Biz «qoxumqə səz»imizdə muxu wəqə üstidə yənə azraq tohtilimiz. ■ **1:7** Yar. 19:24; Qan. 29:22; Yəx. 13:19; Yər. 50:40; Əz. 16:49; Hox. 11:8; Am. 4:11; Luqa 17:29; 2Pet. 2:6.

bilən adəmlərninimə tənlininimə buloşiməkta, ular hokuk igilirigə səl qarışuqılardın bolup, *ərxniki* uluqlarışimə həkərət kılixməkta. □ ⁹ Ləkin hətta bax pərixtə Mikailmu Musanınğ jəsiti toqrisida İblis bilən muzakirə kılıp talax-tartix kılqanda, uni həkərətlik sözlər bilən əyibləxkə petinalmiqan, pəkət «Sanga Pərwərdigarning Əzi tənbiş bərsun» dəpla qoyqan. ■ ¹⁰ Ləkin bu kixilər əzliri qüxənməydiqan ixlar üstidə kupurluq kılıdu. Biraq ular hətta əkilsiz həywanlardək öz təbiitining inkasliri boyiqə qüxənginiqə yaxap, xu arkilik əzlinini həlak kılıdu. □ ■ ¹¹ Bularning həlioqa way! Qünki ular Qabilning yoli bilən mangdi, mal-mülükni

□ **1:8 «ləkin muxu «qüx kərgüqilər» xu ohxax yol bilən adəmlərninimə tənlininimə buloşiməkta, ular hokuk igilirigə səl qarışuqılardın bolup, (ərxniki) uluqlarışimə həkərət kılixməkta»** — «qüx kərgüqilər» bəlkim «bexarətlik birnəqqə qüxni kərdüm» degəndək sözlər bilən adəmlərni aldaydu. **«hokuk igiliri»** — xübhısizki, muxu yərdə padixahlar, waliylar wə həkümətning türlük əməldarlıridin baxqa, Huda bekitkən ata-anilik hokukni öz iqigə alidu. **«ərxniki uluqlar»** — əyni tekisttə «ərx» degən sız yok. Ləkin 11-ayətkə qarışqanda qoqum ərxniki (yaman) küqlər, yəni jin-xəytanlarni kərsətsə kerək. «Jin-xəytanlar» əslidə pərixtilər, yəni «ərxniki uluqlar»din idi («Wəh.» 12:4ni kəring). ■ **1:9** Dan. 10:13; 12:1; Zək. 3:2; 2Pet. 2:11; Wəh. 12:7. □ **1:10 «Ləkin bu kixilər əzliri qüxənməydiqan ixlar üstidə kupurluq kılıdu. Biraq ular hətta əkilsiz həywanlardək öz təbiitining inkasliri boyiqə qüxənginiqə yaxap, xu arkilik əzlinini həlak kılıdu»** — «öz təbiitining inkasliri boyiqə qüxənginiqə yaxap» degən ibarə bəlkim həywanlarning jüplixixkə bolqan ixtihasini kəzdə tutqan, xundaqla muxu kixilərninğ xəhwanıy həwəslirini, buzukluqlirini kərsətkən boluxi mumkin. ■ **1:10** 2Pet. 2:12.

dəp Balaamning azoqan yolioqa özini atti wə ular Korahning asiylik kילוqinioqa *ohxax* ahir həlak bolidu. □ ■ 12 Ular mehır-muhəbbətəni təbrikləx ziyapətliringlaroqa həq tartinmay silər bilən billə dahil bolidoqan, əzlininila bakidoqan hətərlik hada taxlardur. Ular xamallardin həydilip kəlgən yamoqursiz bulut, yiltizidin qomurup taxlanoqan, kəq küzdiki

□ **1:11 «Bularning həlioqa way! Qünki ular Qabilning yoli bilən mangdi, mal-mülükni dəp Balaamning azoqan yolioqa özini atti wə ular Korahning asiylik kילוqinioqa (ohxax) ahir həlak bolidu»** — «Qabilning yoli» — Qabil öz inisioqa həsət qilip uni eltürgən, əlwəttə («Yar.» 4-bab). **«Balaamning azoqan yoli»** — «Qəl.» 22-24-babni, «2Pet.» 2:15ni wə izahətnimu kərüng. **«ular Korahning asiylik kילוqinidikigə ohxax ahir həlak bolidu»** — Korah bolsa Musa pəyoqəmbərgə, xundakla Hudaning Əzigə isyan kətürdi. Yər əzi eqilip Korah wə xeriklirining ailisidikilirini yutuwaldi wə xuning bilən təng asmandin ot qüxüp Korah wə uningoqa əgəxkənlərnəni kəydürüp eltürdi («Qəl.» 16-bab). Korahdikilərdin 1500 yildin keyin yaxioqan muxu sahta təlim bərgüqilər Hudaning qəzipi ayan kילוqioqan küni ularoqa ohxax jəzmən əxəddiy wə qorqunqluk həlda yokitilidu. ■ **1:11** Yar. 4:8; Qəl. 16:1; 22:7,21; 2Pet. 2:15;1Yuha. 3:12.

mewisiz dərəhlər, ikki qetim ölgənlər!. □ ■

¹³ Ular dengizning dawaloquwatkan, buzqunluk dolqunliri, ular öz xərməndiqilikini qusmaqta; ular ezip kətkən yultuzlar bolup, ularoqa mənggülik kəpkarangotulukning zulmiti

□ **1:12** «Ular mehİR-muhəbbətni təbrikləx ziyapətliringlaroqa heq tartinmay silər bilən billə dahil bolidioqan, əzlininila baqidioqan hətərlik hada taxlardur. Ular xamallardin həydilip kəlgən yamoqursiz bulut, yiltizidin qomurup taxlanoqan, kəq küzdiki mewisiz dərəhlər, ikki qetim ölgənlər!» —

«mehİR-muhəbbətni təbrikləx ziyapətliringlar» degənlik Hudaning mehİR-muhəbbətini təbrikləx, əlwəttə. Xübhisizki, birinqi wə ikkinqi əsirlərdə jamaətlər pat-pat məlum bir huxallıqtin oqerip-namratlarni təklip qilip ziyapət ötküzətti; undaқ ziyapətlər «mehİR-muhəbbət ziyapiti» yaki «muhəbbətni təbrikləx ziyapiti» dəp atilatti. Xu ziyapətlər bəlkim daim «nan oxtux», (yaki «Rəbning dastihani», «Rəbning kəqlik tamiki»)ni öz iqigə alatti. **«əzlininila baqidioqan hətərlik hada taxlardur»** — «əzlininila baqidioqan» bu kinayilik gəp. Muxu kixilər «Huda bizni jamaəttikilərnə baқquqi qilip bekitkən» dəytti. Lekin ular pəqət əzlininila baқatti. «hətərlik hada taxlardur» — baxқа hil təjimisə «daoqlarоqа ohxaydu» — Muxu kixilər əzlininə bəlkim «jamaətning tüwrüki» dəp kərsətkini bilən, əməliyəttə dengizdiki «hətərlik hada taxlarоqа ohxaydu». Dengizqilar dengiz astidiki hada taxlarnə bayqiyalmay, kemini üstidin həydisə pütünləy wəyran bolup tügixidu, əlwəttə. «Hətərlik hada taxlar» degən bu səzning ahangə «daoq»kimu nahayiti yeqin boloaq, bəlkim xu məninimu kərsitixi mumkin. «2Pet.» 2:13ni kərüng. **«yamoqursiz bulut»** — grek tilidə «susiz bulut». **«ikki qetim ölgənlər!»** — bu sahta təlim bərgüqilər əzlininə gunahlıridə rohıy jəhəttə «ölgən» («kəbihlikliringlar həmə gunahlıringlarda ölgən» («Əf.» 2:1)) bolupla qalmay, baxqilarnimu əlüm yolioqa aldap kirgüzgənliki üqünmu rohıy jəhəttə «ikki qetim ölgən»dur. Ular xu səwəbtin Huda təripidin ikki həssə jazalinidu («Yaq.» 3:1, «Mat.» 23:13-15ni kərüng). ■ **1:12** 2Pet. 2:13,17.

hazirlap qoyuloqandur. □ ■ 14 Adəm'atining yettinçi əvladi bolıqan Hənoh bu kixilər toqrisida mundaq bexarət bərgən: —

«Mana, Rəb tümənmingliqan muqəddəsliri bilən kelidu, □ ■ 15 U pütkül insanlarni soraq kılıp, barlıq ihlassizlarning ihlassizlarqə yürgüzgən barlıq ihlassizlikliriqə اساسən, xundaqla ihlassiz gunahkarlarning Özini haqaratlıgən barlıq əsəbiy səzlırigə اساسən

□ **1:13** «Ular dengizning dawaloquwatqan, buzoqunluk dolqunliri, ular öz xərməndiqilikini qusmaqta» — «Yəx.» 57:20ni kəring. «... ular ezip kətkən yultuzlar bolup, ularqə mənggülik qapqarangoqulukning zulmiti hazirlap qoyuloqandur» — «ular... ezip kətkən yultuzlar» degənlər pəkət «hətərlik hada taxlar»la əməs, bəlki dengizda yürgüqilərgə hata yönülüxnı kərsitip tenitidiqan «ezip kətkən yultuzlar»dək bolidu. ■ **1:13** Yəx. 57:20. □ **1:14** «**Mana, Rəb tümənmingliqan muqəddəsliri bilən kelidu,...**» — «(Rəbning) muqəddəsliri» muxu yərdə Rəb Əysaning kaytip kelixidə Əzigə həmrəh qıloqan pərixtiliri həm muqəddəs bəndilirini kərsitixi mumkin («Qan.» 33:2, «Zəb.» 50:3-6, «Dan.» 7:9-14, 25-26, «Mat.» 16:27, 24:30-31, 25:13, «1Kor.» 6:2, «1Tes.» 3:3, «2Tes.» 1:7-10, «Wəh.» 1:7ni kəring). ■ **1:14** Yar. 5:18; Dan. 7:10; Ros. 1:11; 1Tes. 1:10; 2Tes. 1:10; Wəh. 1:7.

ularni əyibkə buyruydu». □ ■ 16 Bu kixilər həman oqotuldap, aqrinip yürüdü, öz həwəslirining kəynigə kiridu; aqzida yooqanqilik kılıdu, öz mənəpəitini közləp baxqılaroqa huxamətqilik kılıdu. □ ■

Agahlandurux wə tapilax

17 Lekin, i səyümlüklirim, Rəbbimiz Əysa Məsihning rosullirining aldin eytkən sözlirini esinglarda tutunglarki, 18 ular silərgə: «Ahir zamanda, özining ihlassiz həwəslirining kəynigə kirip, mazak kılouqılar məydanəqa qıkidu»

□ 1:15 «U pütkül insanlarni sorak kılıp, barlik ihlassizlarning ihlassizlarqə yürügüzgən barlik ihlassizliklirioqa اساسən, xundakla ihlassiz gunahkarlarning özini haqarətligən barlik əsəbiy səzligə اساسən ularni əyibkə buyruydu» — «ihlassizlarqə yürügüzgən ihlassizlikliri» degən ibarə «uqioqa qıkkan ihlassizlikliri» degəndək gunahlırini təkitləydu. «**ularni əyibkə buyruydu**» — degən səz, xübhisizki, hər bir gunahkarning Huda aldida özining gunahlıri üstidin qıkıriloqan həkümgə toluq qoxilidioqanlikini kərsitidu. Təwrat öz ıqigə almiqan «Hənoh» degən yənə kona bir kitab bar. Biraq Yəhuda nəkil kəltürgən muxu səz bu kitabtın biwasitə elinoqan əməs. Bu səz bəlkim «Hənoh» degən kitabning kədimiy mənəbəsi boləqan, həlkning aqzaki bayanlıridin elinoqan bolsa kərək. ■ 1:15 Mat. 12:36.

□ 1:16 «**Bu kixilər həman oqotuldap, aqrinip yürüdü, öz həwəslirining kəynigə kiridu; aqzida yooqanqilik kılıdu, öz mənəpəitini közləp baxqılaroqa huxamətqilik kılıdu**» — «bu kixilər ... oqotuldap, aqrinip yürüdü»: ular öz-özigə həm baxqılaroqa kaqxap aqrinip yürüdü. «aqrinip yürüdü» degənnin baxka birhil tərjimisi: — «baxqılarni əyibləydu» yaki «kuxur izdəp yürüdü». ■ 1:16 2Pet. 2:18.

degənidi. □ ■ 19 Muxundaq kixilər bəlgünqilik pəyda qilidiqan, öz təbiitigə əgəxkən, Rohqa igə bolmioqan adəmlərdur.□

²⁰ Ləkin silər, i səyümlüklirim, əng muqəddəs boləqan etikadinglarni ul qilip, əzünglarni qurup qiqinglar, Muqəddəs Rohqa dua qilip, □

²¹ adəmni mənggülik həyatqa elip baridiqan Rəbbimiz Əysa Məsihning rəhimdillikini təlmürüp kütüp, əzünglarni Hudaning mehir-muhəbbiti iqidə tutunglar. ²² Ikkilinip

□ **1:18 «ular silərgə: «Ahir zamanda, özining ihlassiz həwəslirining kəynigə kirip, mazak qiləuqular məydanə qikidu» degənidi»** — rosul Yəhuda muxu yərdə ularning nemini mazak qilidiqanlikini eytmaydu. Ləkin bir misal «2Pet.» 3:3də tepilidu. ■ **1:18** Ros. 20:29; 1Tim. 4:1; 2Tim. 3:1; 4:3; 2Pet. 2:1; 3:3. □ **1:19 «Muxundaq kixilər bəlgünqilik pəyda qilidiqan, öz təbiitigə əgəxkən, Rohqa igə bolmioqan adəmlərdur»** — «öz təbiitigə əgəxkən (adəmlər)» grek tilida «janlik (adəmlər)» degən səz bilən ipadilididu. Okurmənlərnin esidə boluxi kerəkki, Muqəddəs Kitab boyiqə adəm üç qisimdin — roh, jan, təndin tərkib tapidu. Hudaning əsli məxsiti adəmning rohi arkilik uning bilən əlakilixip yolyoruk kərsitix idi. Adəm'atimizning gunahı bilən adəmlər öz rohi tərripidin əməs, bəlki jan wə tən, yəni «ət» tərripidin baxqurulup, özining (gunahlik) təbiitigə əgəxkili turdi. «Rimliklarəqə»diki «kirix səz»imizni kəring. **«Rohqa igə bolmioqan adəmlərdur»** — «Roh» Hudaning Muqəddəs Rohi, əlwəttə. □ **1:20 «Ləkin silər, i səyümlüklirim, əng muqəddəs boləqan etikadinglarni ul qilip, əzünglarni qurup qiqinglar, Muqəddəs Rohqa dua qilip,...»** — «əzünglarni... qurup qiqinglar» degən ibarə muxu yərdə grek tilidiki «(etikadta) əsüp yetildüringlar» degən mənida. «Rimliklarəqə» wə «Əfəsluklarəqə»diki «etikadni qurux» toqruluk «kirix səz»imizni wə izahatlarni kəring. **«Muqəddəs Rohqa dua qilip, ...»** — demək, «Muqəddəs Rohqa tayinip dua qilip,...».

qaloqlanlaroqa rəhim qilinglar; □ 23 bəzilərnı ot iqidin yuluwelip kutulduruwelinglar; bəzilərgə hətta ətliridin nıjasət qüxüp buloqlanoqlan kıyım-keqıqıgımu nəprətləngən həlda qorqunq iqidə rəhim qilinglar .□

Mədhiyə duasi

24-25 Əmma silərnı yolda teyilip ketıxtın saqlap, eqilip-yeyilip Əzining xərəplik huzurıda əyıbsız turoqluzuxka Qadir Boluqlıoqla, yəni Kutkuzoqluqlımız birdinbir Hudaqla Rəbbimiz

□ 1:22 «**Ikkilınıq qaloqlanlaroqa rəhim qilinglar**» — «ıkkilınıq qaloqlanlar» bolsa etıqadta ıkkiləngənlər. Baxka birhil tərjımisı: «Bəzilərgə rəhim qilinglar, (adəmlər bilən adəmlərnı) pərk etinglar; bəzilərnı... bəzilərnı... ». □ 1:23 «**bəzilərnı ot iqidin yuluwelip kutulduruwelinglar; bəzilərgə hətta ətliridin nıjasət qüxüp buloqlanoqlan kıyım-keqıqıgımu nəprətləngən həlda qorqunq iqidə rəhim qilinglar**» — demək, bu ikki ayət (22-23)tə üç hil adəmlər bar. Birinqi hili etıqadka nisbətən gumanda turıdu; ikkinqi hili bolsa gunahka xunqə qəküp kətkənki, ular dozahning gırdawıda turoqlanlar yaqi «dozah otıoqla qüxəy» dəp qaloqlanlar; üçinqi hili bolsa, adəmni asanla ıplasıqlıqka sərəydiqlan eqir gunahlaroqa patqanlar. Xunga ularni kutkuzmaqı boluqlanlar intayın hoqlyar boluxı kerək — bolmısa əzliri buloqlınıp yaqi azdurulup ketıxi mumkin («hətta ətliridin nıjis (grek tilıda, «daql») qüxüp buloqlanoqlan kıyım-keqıqıgə nəprətləngən həlda» degən gəp kəqmə mənıdə, əlwəttə. «Bu kixilərnıng pasıqlıqı əzünggə təsir yətküzmisun üçün hoqlyar bol» degəndək). Bu ikki ayətning baxka bəzi tərjımiliri bar. Bu tərjımilərdə «kutkuzuxka tirixix kerək» boluqlan **ıkkı hil** adəmlər kəzdə tutulıdu: — «Ikkilınıq qaloqlanlaroqa rəhim qilinglar; bıraq bəzilərnı ot iqidin yulup kutulduruwelinglar; lekin ularni kutkuzoqlanda qorqunqta bolunglar, hətta ətlərdin nıjis qüxüp buloqlanoqlan kıyım-keqıqıgə nəprətlıninglar» degəndək.

Əysa Məsih arqilik xan-xərəp, həywət-uluqluk, kudrət wə hokuk əzəldin burun, həzirmu ta barlik zamanlarəiqə boləqay! Amin!■

■ 1:24-25 Rim. 16:27; 1Tim. 1:17.

**Muq ddes Kalam (y ngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright   2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 22 Feb 2024 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5